

Aytən Şixaliyeva: "İnsanları sevmayan biri insan resursları sahəsində uzunmüddətli işləyə bilməz"

İnsan istehsal prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, həm də onun hədəfidir. İnsan resurslarının idarə edilməsinin də on önemli xüsusiyyəti insanı əsas tutmasıdır. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimseməsi, təmin olunmuş bir həyat sərməsinin işin mehsuldarlığına da təsir edəcəyini göstərir.

İnsan sevgisi yer alan təşkilat, müəssisədə çalışanların da gördükleri iş həmişə effektiv olur, müsbət nəticə verir.

Elə Azərbaycan Texniki Universiteti və Türkiye-Azərbaycan Universitetində İnsan resursları departamenti rəhbəri Aytən Şixaliyeva ilə bu mövzuda söhbətləşmişik.

Müsahibəni təqdim edirik.

Şəffaflıq, ədalət, peşəkarlıq, məxfilik...

-Öncə insan resursları sahəsindəki uzunmüddətli təcrübənizdə danışaq...

-10 ildən artıqdır ki, insan resursları sahəsində fəaliyyət göstərirəm. Bu müddət ərzində həm IT, həm startap, həm media, həm təsərrüfat, həm tibb, həm də təhsil sahəsində müxtəlif mühitlərdən olan kontingentle çalışıǵım insanları daha yaxşı tanımağıma, davranışlarını analiz etməyiye və bu sahədəki təcrübəmə dəyərlə töhfə verib.

Hər bir təşkilatın uğurunun təməlində düzgün kadər strategiyası dayanır, buna görə de fəaliyyətim və təcrübəm əsasən kadər siyasetinin qurulması, təlim və inkişaf programlarının hazırlanması, performans qiymətləndirmə sistemlərinin tətbiqi və strategiya planlaşdırmasının üzərində formalaşıb.

Bu müddətdə həm dövlət, həm də özəl sektorla əməkdaşlıq etmişəm və her iki sektorda eldə etdiyim bilikləri birləşdirərək bu sahədə innovativ yanaşmalar tətbiq etməyə çalışmışam. Çalışdıǵım qurumlarda işçilərin özlərini güvənde hiss edəcəyi və mehsuldar işləyəcəyi mühit formalasdıraraq, eyni zamanda işçilərin potensialını üzə çıxaracaq yarışlar, layihələr və tədbirlər təşkil etmişəm. Əməkdaşların performansını obyektiv qiymətləndirmək, onların güclü tərəflərini üzə çıxarmaq və inkişaf sahələrini müəyyənləşdirmək üçün müxtəlif metodologiyalar və qiymətləndirmə alətlərindən istifadə etmişəm. İnsan kapitalını daha da gücləndirmək, insanlara faydalı olmaq və uzunmüddətli inkişafına töhfə vermək məni xoşbəxt edir.

- Bu sahədə hansı prinsiplər rəhbər tutulmalıdır? Şəxson sizə hansı prinsiplər önemlidir?

- İnsan resursları sahəsi istənilən təşkilatın davamlı inkişaf üçün strateji bir əhəmiyyət daşıyır. Bu sahədə rəhbər tutduğum prinsiplər əsasən şəffaflıq, ədalət, peşəkarlıq, məxfilik və davamlı inkişafə əsaslanır. Mənim üçün bu prinsiplər önemlidir.

Proseslər insanlara aydın və şəfəf şəkildə təqdim edilməli və izah olunmalıdır. Həmçinin sağlam qərar verilməsi üçün bərabərlik və ədalət prinsipi qorunmalıdır, insanlar onlar arasında hər hansıa xüsusi səbəbə görə ayrı-seçkilik edilməyecəyini bildikləri mühitdə daha memnun və məhsuldarlıqla çalışıa bilirlər.

Düşünürəm hər bir sahəde peşəkarlıq prinsipi önemlidir. İşinin nəzəri və praktiki cəhətlərini birlər və sevərək etmək, qərarlarda və münəsibətlərdə şəxsi yanaşma ilə deyil, iş

mövqeyində davranışmaqla peşəkar yanaşma sərgiləmək vacibdir.

Şəxsi məlumatların məxfiliyini qorumaq işçilərin təşkilat daxilində özlərini tam güvəndə hiss etməsini təmin edir.

Davamlı inkişaf prinsipi isə təşkilat daxilində işçilərin bacarıqlarının daimi olaraq təkmilləşdirilməsi, yeni vəziyyətlərə adaptasiyası və innovativ yanaşmaları təşviq edir. Sürətə yenilənən dünyada rəqabətə davamlı olmaq və uğur qazanmaq üçün inkişaf önemli faktordur.

-Niye məhz insan resursları sahəsini seçdiniz? Bu maraq neçə yarandı?

- İlk dəfə bu sahədə çalışmağa başlayanda II kurs bakanavr tələbəsi idim və qiyabi təhsil alırdım, dərəcə getmədiyim zamanlar vaxtımı səmərəli keçirmek istəyirdim. Bütün məlumatlar mənə yeni idi, lakin işlədikcə insanların davranışları, ehtiyacları və motivasiyalarının neçə idarə olunduğu bildikcə marağım yarandı. Daha sonra dəyərlərimi düşünəndə bu peşəni sevməyimə təsir göstərən insanları dinləmek, onlara yardım etmək, faydalı olmaq, insanların karyera yollarını formalasdırmaq, həmçinin kompleks problemlərini çözümeye olan marağımın bu sahəni sevməyimə səbəb olduğunu anladım.

Düşünürəm ki, bütün HR-ların oxşar cəhəti insanlarla işləməyi sevməsidir. İnsanı sevməyən, insan fokusunu olmayan biri insan resursları sahəsində uzunmüddətli işləyə bilmir.

HR sahəsi indi daha çox işçilərin rəfahını təmin etmək ətrafında fəaliyyət göstərir

-Müasir HR fərqi nədir?

- Müasir HR sadəcə şəxsi məlumatları qorumaq deyil, işçilərin əsas qayğı mənbəyi kimi çıxış edir.

HR sahəsi insan resursları anlayışının ənənəvi idarəetmə prinsiplərindən çıxaraq müasir yanaşmalarla yenidən formalasmasıdır. İndi HR sahəsi sadəcə işçi idarəetmesi deyil, həm də təşkilatın strateji partnoryu kimi çıxış edir. Müasir HR anlayışı əsasən insan kapitalının dəyərləndirilməsi, texnologiyaların istifadəsi və mədəniyyət formalasmasında özünü göstərir.

Ənənəvi kadrlar işləri sıfır səhv prinsipi əsasında idarə etməyə fokuslanan qaydalarla aparır və əsasən inzibati proseslərə məşğul olurdu. Müasir HR sahəsi işçilərin iş məmənuniyyəti, şəxsi inkişaf və kollektivin düzgün idarə edilməsi kimi sahələrə fokuslanır.

Strateji yanaşma HR-1 təşkilatın üstünlüklerinə adaptasiya edən, dəyişen bazar şəraitinə uyğun çözüm yolları təklif edən bir funksiya kimi yüksək etdirir.

HR sahəsi indi işçilərin emək haqqını idarə etməkdən çox, onlarla emosional əlaqə qurmaq və onların rəfahını təmin etmək ətrafında fəaliyyət göstərir. Məsələn, bir təşkilat kollektivin mənəvi rəfahını artırmaq üçün meditasiya programları təqdim edərək stress səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Və ya təhlillər nəticəsində, iş dövriyyəsinin çox olduğu səbəblərdə yeni motivasiya programları tətbiq edilir.

-Sizcə, müəssisənin insan resursları siyasetinin əsası nələr olmalıdır?

- İnsan resursları siyaseti şirkətin üstünlükleri və dayanaqlılığını əsaslandıran vacib təməl daşıdır. Düzgün qurulan siyaset təşkilatın işçi məmənuniyyətini, performansını və üstünlüyünü daimi olaraq artırır.

Hər bir müəssisənin uzunmüddəti məqsədlərinə çatması və dayanaqlı inkişafi təmin etməsi üçün düzgün qurulmuş insan resursları siyaseti vacibdir. Bu siyaset, təşkilatın strateji hədəflərinə uyğun olaraq şəkildən-dirilməli və insan kapitalının effektiv istifadəsinə yöneldilməlidir.

HR siyaseti kollektivin müsbət mədəniyyətinin formalasmasını təşviq etməlidir. Səmimi ünsiyyət, işçirəfli və kollektiv əməkdaşlıq əsas prioritet olmalıdır. İşçilərin bərabər imkanlardan yararlanması təmin edilməlidir.



Müasir HR siyaseti insan kapitalının idarə edərkən təşkilatın böyük məqsədlərinə tam uyğun olmalıdır. Bu yanaşma eyni zamanda əməkdaşlıq idarəetmə sistemlərini qorumaqla yanaşı, işçilərin potensialının açılmamasına imkan yaradır.

HR siyaseti yenilikciliyi, işçilərinin yaradıcı potensialından maksimum istifadə etməye imkan yarada biləcək şərait yaradır. Bəzi şirkətlərdə "Yaradıcılıq Günü" və ya "İdeya Bankı" adı ilə innovasiya laboratoriysi yaradılaraq işçilərin yeni ideyaları təqdim etməsini təşviq edən layihə və komponiyalar həyata keçirir.

Təşkilatın insan resursları siyasetində dayanaqlı liderlik prinsipinin de yeri böyükür. Bu, işçilər arasında liderlik bacarıqlarının artmasına, eyni zamanda kollektiv idarəetmə bacarıqlarının inkişafına kömək edir.

HR siyaseti işçi rəfahını qorumaqla yanaşı, stress idarəetməsi və psixoloji dəstək programları, mentor və kouçluq xidmətləri de təmin etməlidir. Bu yanaşma işçi məmənuniyyətini artırır və daha effektiv kollektiv şərait yarada bilir.

-Nümayəndəsi olduğunuz müəssisədə HR siyasetini necə həyata keçirirsiniz?

- Hazırda Azərbaycan Texniki Universiteti və Türkiye-Azərbaycan Universitetində İnsan resursları departamenti rəhbəri olaraq fəaliyyət göstərirəm. Bildiyiniz kimi universitetlərin əksəriyyətində insan resursları funksiyası ənənəvi kadr kərgüzərliyi funksiyasını daşımaqdadır. Mənim hədəfim çalışdıǵım ali təhsil müəssisələrində insan resursu siyasetini formalasdırmaqdır. Qəlibləşmiş ənənələri dayışdırmaq çox asan olmasa da dəyişimin qəçiləməz olduğunu inanıram.

Hazırda universitetdə tam edəletli və şəffaf işə qəbul prosesləri qurulub və kadr yetişdirilməsi siyaseti əsas məqsədlərimizdən biridir. Bu baxımdan işə qəbul zamanı gənc kadrların, universitet məzunlarının cəlbine önem verilir. Universitetdə "Könüllü

layihəsi" də tətbiq edilir ki, bu da həm tələbələrin real iş mühitində təcrübə qazanması, həm də struktur bölmələre ehtiyat kadr yetişdirmə məqsədi daşıyır. Daxili heyətin potensialını kəşf etmək yönülü layihələr tətbiq edilir, bu yaxınlarda təşkil etdiyimiz müəllim və tələbələri komanda olaraq birləşdə çalışmağa sövq edən "Innovativ layihə" müsabitəsini nümunə vere bilərem. Həmçinin həm tətqiqatçı alımların, həm müəllim heyətinin, həm də inzibati heyətin performansının dəyərləndirilmesi sistemi yaradılır. Hər birinin özünəməxsus meyarları formalasdırılaq, yarımillik mükafatlandırma tətbiq edilmiş və eyni zamanda differensial əmək haqqı müəyyən edilməklə həvəsləndirme proqramları tərtib olunub.

Bununla yanaşı inkişaf proqramları da təşkil edilir. Bura daxildə seçilən təlimçilər və eyni zamanda xərçəndə dəvət olunan təlimçilərin iştirakı ilə təşkil edilən təlim və seminarları qeyd edə bilərem. Eyni zamanda gələn ildən tətbiqinə başlanılaq müəllim və rəhbər heyətin hədəf götürüldüyü "Kouçvari düşüncə" inkişaf proqramı bir neçə istiqamətdə inkişafa yönəlmüş bir layihədir. Layihə iştirakçıları probleme deyil, həlliinə fokuslanmağı, güclü və zəif tərəfləri bilərək onlar üzərində işləyə bilićək və hədəfinə uyğun strategiya hazırlanacaqlar. Həmçinin universitetdə "Açıq qapı" günləri keçirilərək her struktur bölmə əməkdaşları ilə görüşlər keçirilir, müxtəlif maddi və qeyri maddi motivasiya tədbirləri təşkil edilir.

HR mütəxəssisinin dəyərlərinin mərkəzində insan sevgisi yer almmalıdır

-Ölkəmizdə bu sahəye aid mütəxəssislerin yetərincə hazırlıqlı və bilikli olması üçün nələri tövsiyə edərdiniz?

- HR sahəsinin ölkəmizdə inkişafı, insan resursları idarəetməsinin strateji bir funksiya kimi formalasmasının üçün mütəxəssislərin hazırlıqlı, bilikli və innovativ olması əsas şərtlərdən dir.

Hər şeydən əvvəl bir HR mütəxəssisinin dəyərlərinin mərkəzində insan sevgisi yer almmalıdır. İnsanla işləməyi, dinləməyi, kömək etməyi sevməyən biri bu sahədə dərinleşə bilmir. HR texnologiyaları, psixologiya, kouçinq, idarəetmə strategiyaları və qanunvericilik kimi sahələrdə məlumatlı olmalıdır, həmçinin liderlik, emosional zəka və empatiya kimi bacarıqlarını inkişaf etdirməlidirlər.

HR sahəsinin dəyərlərinin mərkəzində insan sevgisi yer almazıdır. İnsanla işləməyi, dinləməyi, kömək etməyi sevməyən biri bu sahədə dərinleşə bilmir. HR texnologiyaları, psixologiya, kouçinq, idarəetmə strategiyaları və qanunvericilik kimi sahələrdə məlumatlı olmalıdır, həmçinin liderlik, emosional zəka və empatiya kimi bacarıqlarını inkişaf etdirməlidirlər.

HR sahəsi daim yenilənən trendləri və texnologiyaları əhatə edir. Bu na görə de mütəxəssislər təlimlər, seminarlar və master-klasslarda iştirak etməli, xüsusi rəqəmsal HR, data analitikası və avtomatlaşdırılmış sistemlər mövzularında təcrübə topalamalıdırlar. Təlim və təhsil prosesində nəzəri biliklərə yanaşı, praktiki təcrübəyə diqqət yetirməlidirlər. Mütəxəssisler real iş mühitində layihələrdə iştirak etməyə və ya təcrübə proqramlarına cəlb olaraq bacardıqca çox təcrübə qazanmağa çalışmalıdır. Nəzəriyənin praktiki tətbiqini, çətin əməkdaşlarla işləmə mühitini, problemlərə əmək həll yolu tapmağa və hazırlıqlı olmağa kömək edəcək.

Sübhən MAHMUDOV